



XALQ QƏZETİ

№ 34 (29006) 12 fevral 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Niderland–Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland–Azərbaycan Dostluq Qrupunun sədri René Van der Lindeni qəbul edib.**

Görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə

Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulandı. Söhbət zamanı Azərbaycan–Avropa əməkdaşlığına toxunuldu, Azərbaycanın Avropa İttifaqı ilə

əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox mühüm bir dövlət olmasının əhəmiyyətini qeyd etdi.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olundu, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan çoxərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı global problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Belə ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur.

Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı 2018-ci il 3-6 aprel tarixlərində ölkəmizdə keçirilmiş və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilmişdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Bakı Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcəkdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Bakı Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcəkdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Bakı Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcəkdir.

1. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Bakı Zirvə Görüşünün təşkilii məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fəvqəladə hallar naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri

El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Nayib Bukeleyə

Hörmətli cənab Bukele!
El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkliklə təbrik edirik. Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstəracəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri
Dənizkənarı Bulvarı İdarəsinin İdarə Heyətinin sədri
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruyucu İdarəsinin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.

2. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratsın və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görülməli işlərə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

Z.M.Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Zəhid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərək fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

"Hərbi xidmətlərə görə" medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfrən Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadiqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Bakıdakı 1 nömrəli körpələrin evinin sakinləri ilə görüşüb

» 3



Almaniya Cənub Qaz Dəhlizinin perspektivini yüksək dəyərləndirir

» 5



Yeni sərəncam 180 manatdan çox maaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək

» 6



ABŞ talibangılara qarşı hücumları artırır

» 8

Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədağa oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, "Kitabi-

Dədə Qorqud" abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığını nailiyyətləri arasında əhatəli şərhilərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ədəbi-bədii fikir tariximizin tədqiqi, təbliği və yüksəkixtisaslı kadrların hazırlanması işində təqdirəlayiq xidmətlərini nəzərə

alaraq akademik Həmid Araslının anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**.

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

2 sayılı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2 sayılı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiya və müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdırən, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırən,

müasir informasiya texnologiyaları və elmi yanaşmalarla təbiiq edilməklə ictimai fikrin öyrənilməsinə və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;

2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 44

Bakı şəhəri, 11 fevral 2019-cu il

“Müəllim-şagird nisbətində dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər

Planı”nın 9.2.1.5-ci yarımbəndinin 2-ci abzasına əsasən və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“Müəllim-şagird nisbətində dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Ermənistan sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub

❑ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcəvan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Kras-

noselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında

olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysellı, Qərvənd, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə məruz qalıb.

Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib

❑ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.**

AZƏRTAC xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə ekil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycan xarici ölkələrdəki səfirliklərində,

konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğının əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və

qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şəhidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqa-

tala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir



❑ **Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq uğurla icra olunur, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər keçirilir.**

Ötən ilin noyabrında Belarusun ədliyyə naziri ölkəmizdə səfərdə olaraq Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Əməkdaşlığın davamı olaraq respublikamızın ədliyyə naziri Fikrət Məmmədov belaruslu həmkarının dəvətinə əsasən, Belarus Ədliyyə Nazirliyinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Minskə səfərdə olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya, Tacikistan və Özbəkistanın ədliyyə orqanları rəhbərlərinin də iştirak etdikləri “Hüquqi dövlətin formalaşdırılmasında ədliyyə orqanlarının rolu” mövzusunda konfransın açılışında Belarusun ədliyyə naziri Oleq Slijevski, Belarus Prezidenti Administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin sədri çıxış edib, konfransın hüquqi dövlətə ədliyyə sisteminin inkişafına və yeni çağırışlara həsr olunduğunu bildirdi, müsbət təcrübələrin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Geniş məruzə ilə çıxış edən O.Slijevski Ədliyyə Nazirliyinin 100 illik tarixindən və inkişaf yolundan danışdı, həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumat verib, müxtəlif dövlətlərlə, o cümlədən Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin

“ASAN xidmət” və digər müsbət təcrübəsindən bəhrələndiklərini qeyd edib.

Tədbirdə ölkəmizin ədliyyə naziri F.Məmmədov çıxışında yubiley münasibətilə təbriklərini ifadə edib, Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun müstəsna rolunu vurğulayıb, ədliyyə orqanlarının da uğurlu əməkdaşlıq etdiyini bildirib. Nazir, həmçinin ədliyyə və məhkəmə sahəsində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və innovasiyalar, o cümlədən elektron sistemlərin və xidmətlərin tətbiqini qeyd edib, Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında Probasiya xidmətinin fəaliyyəti, elektron nəzarət vasitələrinin tətbiqi barədə məlumat verib.

Çıxışda xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı iştirakçıların diqqətinə

çatdırılıb.

Konfransda digər məruzələr dinlənilib, müzakirələr, faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Çıxış edənlər Belarus Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid olan vəkillik və notariat sahəsində Azərbaycanın mütləq iştirakını təqdir ediblər.

Tədbir çərçivəsində Azərbaycan və Belarus ədliyyə nazirlərinin ikitərəfli görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsi vurğulanıb, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Respublikamıza səfərləri zamanı hətərəfli tərəqqinin və intensiv islahatların aparılmasının şahidi olduğunu söyləyən Belarusun ədliyyə naziri Azərbaycanın böyük uğurlar əldə etdiyini, hüquqi sahədə nailiyyətlərini ölkəsində tətbiq etmək niyyətində olduğunu vurğulayıb.

Konfrans zamanı ölkəmizdə həyata keçirilən islahatlar və nailiyyətlərə böyük maraq göstərilərək yerli KİV nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.

Yubiley tədbirləri çərçivəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında nazirliyin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Tədbirdə Belarus Prezidentinin ədliyyə orqanlarına təbrik məktubu səsləndirilib, təltifmə mərasimi olub, yubileyə həsr olunmuş xüsusi film nümayiş etdirilib, mədəni proqram və ziyafət təşkil olunub.

Tədbirlərdə, həmçinin Azərbaycanın Vəkillər Kollegiyasının rəhbərliyi və ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov iştirak edib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 45

Bakı şəhəri, 11 fevral 2019-cu il

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Ali təhsilin bakalavriat (əsas (baza

ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823, № 12, maddə 1378; 2013, № 3, maddə 330; 2015, № 6, maddə 786; 2016, № 3, maddə 619; 2017, № 2, maddə 313, № 4, maddə 607, № 9, maddə 1734; 2018, № 3, maddə 610) 1-ci hissəsi ləğv edilsin.

3. “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 503 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissəsində “baka-lavriat və magistratura səviyyələri” sözləri

“magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” üzrə:

3.2.1. adında “bakalavriat və magistratura səviyyələri” sözləri ilə əvəz edilsin;

3.2.2. “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilsin.

4. “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1378; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.

5. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmis əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub



durları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlandı. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinlədi, oyun vasitəsilə onun suallarını cavablandırdı. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.

Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verildi ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.



□ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.**

Dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatri, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və forma-

ları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəkildə, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada təbii olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Doqquz yaşlı Ömər ilə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu dedi. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prose-

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.

Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdirdilər. Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışdılar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin heyətində inşa edilən akt zalı haqqında da məlumat verildi.

Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzuladı.

AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb



□ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.**

Körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.

Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünya görüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını,

onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı

şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.

Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yarırsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.

Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva paytaxtdakı 268 nömrəli xüsusi məktəbdə olub

□ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

Məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verdi.

O, bildirildi ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına



verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan

900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs

keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar da

sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu

olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.

Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.

Qeyd edək ki, Azərbaycanın

gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi böyüməyə çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.

AZƏRTAC

“Səthlərin nanostrukturallaşdırılması” monoqrafiyası çapdan çıxıb

□ Azərbaycan alimləri – Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Cənəhmədovun həmmüəllifləri olduqları “Səthlərin nanostrukturallaşdırılması” monoqrafiyası nəfis tərtibatda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, əsər dörd bölümdən və ümumilikdə, 320 səhifədən ibarətdir. Monoqrafiyanın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.

Kitabda səth qatlarının nanostrukturallaşdırma prinsipləri və örtüklərin çəkilməsi məsələləri əksini tapıb. Həmçinin nanotexnologiya yanaşmalarının həyata keçirilməsinin bəzi nümunələrinə baxılıb və onların təcürbədə istifadəsinin üstünlükləri

göstərilib. Materialların səth qatlarının nanostrukturallaşdırma yolu ilə möhkəmləndirilməsinin yeni metodları, nanostrukturlu örtüklərin çəkilməsi, submikrokristallik strukturun daxili sərhədlərin bölünməsinin formalaşmasına baxılıb.

Metalların səthində nazik pərdələrin artmasının modeləşdirilməsi, fraktal metod yanaşmaları inkişaf etdirilib, bürmənin kinetikasi təhlil edilib və nazik pərdələrin artmasının ədədi modeləşdirilməsi göstərilir.



Kitab bərk cismin mexanikası və plastiklik və möhkəmlik fizikası, fiziki materialşünaslıq sahəsində çalışan elmi-texniki mütəxəssislər üçün nəzərdə tutulub, həmçinin müəllimlər, aspirantlar və ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri üçün də faydalıdır.

Külli miqdarda aksiz markası olmayan siqaretin və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb

□ Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında qanunsuz yolla gətirilən külli miqdarda siqaretin və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.



Keçirilmiş əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərdə müxtəlif üsullardan istifadə etməklə gizlədilmiş, aksiz markası ilə markalanmayan 9 min 580 ədəd “Marlboro Gold Edge”, 2 min ədəd “Parliament Carat”, 1000 ədəd “Marlboro Fine Touch”, 1000 ədəd “Mi-

lano London”, 600 ədəd “Malimbo one”, 1200 ədəd “Parliament Super Slims”, 400 ədəd “Parliament Aqua Blue”, 1400 ədəd “Kent Silver” markalı, ümumilikdə 17 min 180 ədəd siqaret və 4 ədəd 1 litrlik “Celsius” markalı ara, 2 ədəd 1 litrlik “Black Ram” markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Kubanın Azərbaycandakı səfiri AZƏRTAC-ın ispan dili bölməsinin fəaliyyəti ilə tanış olub

□ Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo AZƏRTAC-da yeni fəaliyyətə başlayan ispan dilində informasiya bölməsinin işi ilə tanış olub.

Diplomat bölmənin əməkdaşları ilə görüşüb, xəbərin ispan dilində təqdimatı, ispan dilində auditoriya üçün Azərbaycanla bağlı maraqlı ola biləcək informasiyalar barədə fikir mübadiləsi aparıb. AZƏRTAC-ın ispan dilində xəbər yayımına başlamasını önəmli addım hesab edən səfir bunun Azərbaycan haqqında ispan dilində ölkələrdə geniş təşəvvür yaranmasına və bu ölkələrin agentlikləri ilə əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləyib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ispan dilində xəbər yayımının agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Kubanın Prensə Latina informasiya

agentliyinin AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü yüksək qiymətləndirərək deyib: “Dünyanın ən çox danışılan ikinci dil olan ispan dilində xəbərlərimizin yayılması Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Kuba və digər ispan dilində ölkələr barədə xəbərlərin isə yerli oxuculara çatdırılması deməkdir. Prensə Latina ilə əməkdaşlıq sənədinin imzalanması birgə layihələr həyata keçirmək, informasiya və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yarada bilər”.

AZƏRTAC-ın Azərbaycanda ispan dilində xəbər mənbəyi olmasının



önəmini qeyd edən səfir Alfredo Fidel Nieves Portoundo Prensə Latina ilə müqavilənin imzalanması üçün dəstək verməyə hazır olduğunu deyib. “Agentliklərimiz arasında tərəfdaşlıq hər iki ölkə haqqında məlumatların geniş yayılması üçün yaxşı zəmin ola bilər”, - deyərək diplomat bildirib.

Səfirə AZƏRTAC-ın hazırda Dünya Xəber Agentlikləri

Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, dünyanın 21 ölkəsində müxbir məntəqəsinin fəaliyyət göstərməsi, bir sıra ispan dilində informasiya agentlikləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri barədə də məlumat verilib.

Mingəçevir sakini dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb

□ Dövlət Təhlükəsizliyi Xidmətinə davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vəqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xüsusi xidmət orqanları nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi

Azərbaycan vətəndaşları barədə məlumat toplayıb onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanı fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” sayılı hərbi hissəsi haqqında məlumat toplamaq



barədə tapşırıqlar verib. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etmək üçün xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb. O, cinayət əməllərini etiraf edərək təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səfir: Pakistan Xocalı soyqırımını tanıyan ilk ölkələrdəndir və qəbul etdiyi qətnamələr ədalətin bərpasına yönəlib



Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə dünyada geniş yayımlanan dövlət televiziya kanalı PTV-nin "Diplomatic Enclave" proqramının qonağı olub.

davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini, 26 fevral tarixində 27-ci ildönümü

nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadiyyatın neftdən asılılığının minimuma endirildiyini və qeyri-neft sektorunda iqtisadi artım tempinin yüksəldiyini qeyd edib.

Azərbaycanın Pakistanla iqtisadi-ticarəti sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədə potensial haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu, iki ölkə arasında birbaşa hava reyslərinin açılacağı təqdirdə gediş-gəlişin daha da artacağını söyləyib.

Humanitar və sosial sahədə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu bildiren proqramın aparıcısının fikirlərini təsdiqləyərək bu yöndə işlərin davam etdiyini bildirib.

tamam olacaq Xocalı soyqırımının bəşəriyyətə qarşı ağır cinayət olduğunu bildirib. Səfir Pakistanın Xocalı Soyqırımını tanıyan ilk ölkələrdən olmasını və Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.

Azərbaycanın dövlət quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında aparıcının suallarını cavablandıran Əli Əlizadə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, həyata keçirilən islahatlar

formalaşmasına səbəb olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanla Pakistan arasında bərqərar olmuş dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin bir göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, Azərbaycanın hər zaman Pakistana bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən səfir Əli Əlizadə işğalçı Ermənistanın

Azərbaycanın Pakistandakı səfirliliyindən Trendə verilən məlumata görə, aparıcının suallarını cavablandıran səfir Əli Əlizadə Azərbaycan diplomatiyasının bu il 100 illik yubileyini qeyd etdiyini bildirərək, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra ölkəmizin daim dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü, müstəqil, pragmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin



2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muşla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilə müqayisədə 1,6 faiz artaraq 1 milyon 548,9 min nəfər olmuş, onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

İqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı 544 manat təşkil edir

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, muşla işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muşla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artaraq 544,1 manat olmuşdur. İqtisadiyyatın mədəcixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,

nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Samirə ƏLİYEVƏ, "Xalq qəzeti"



"AZƏRİQAZ" abunəçilərinin sayı 2,2 milyona çatıb



kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlərin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz

müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təchiz olunan abonentlərin sayı 2 milyon 195 min 514-ə çatıb.

"Xalq qəzeti"



2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhəli sektoru üzrə 10 min 479 yeni abonent qeydiyyatı alınıb ki, bunun da 4 min 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 min 575-i isə regionlar üzrədir.

Birlikdən verilən məlumata görə, yeni abonentlərin sayının artmasının səbəbi abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpə edilməsi, həmçinin təbii qaz verilmiş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və



Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır. Bu barədə Trend-ə Federal İqtisadiyyat və Energetika Nazirliyindən bildiriblər.

Almaniya Cənub Qaz Dəhlizinin perspektivini yüksək dəyərləndirir

Qeyd olunub ki, Azərbaycan TAP boru kəməri vasitəsilə təbii qazın nəqli haqqında müqavilənin imzalanması ilə Avropa İttifaqının üzv ölkələrinə "Cənub Qaz Dəhlizi"ndən faydalanmaq üçün şərait yaratdı. Qaz alışı artıq tamamilə şirkətlərdən asılıdır.

Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub: "Biz bilirik ki, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ölkənin neft-qaz sektorunda əsas oyunçudur və qarşıdakı bir neçə il ərzində Azərbaycan bu sahədə nüfuzlu investisiya proqramı reallaşdıracaq. Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarına gəlincə, bu, tamamilə onların

qərarlarından asılıdır. Federal hökumət Almaniya şirkətlərinin investisiya qərarlarına təsir göstərmir".

Azərbaycan 2018-ci ildə Almaniya xam neft tədarükü həcminə görə 9-cu olub: "Almaniya 2018-ci ildə Azərbaycandan 2,7 milyon

ton neft idxal edib. 2017-ci ildə bu göstərici 2,45 milyon ton olub".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.



Azərbaycan sərgidə yerli məhsullar təqdim edir

Azərbaycan "Prodekspo-2019" sərgisində milli məhsulların geniş spektrini təqdim edir.

Sərginin baş sponsoru olan Azərbaycan "Made in Azerbaijan" stendi ilə təmsil olunur.

Ekspozisiyada təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, qoz, fındıq, quru meyvələr, qənnadı malları və s. təklif edən 31 şirkət təmsil olunub.

Azərbaycan öz məhsullarını iki stendə nümayiş etdirir. Onlardan biri "Spirtili içkilər. Şərab. Pivə" salonundakı milli stenddir. Burada sərgi iştirakçıları Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər. Sərgi fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, "Prodekspo" Rusiya və Şərqi Avropada hər il keçirilən iri ərzaq məhsulları sərgisidir.

Made in Azerbaijan



Azərbaycan alpinistləri Akonkaqua zirvəsində

Azərbaycanın 3 alpinisti Argentinanın ən yüksək nöqtəsi olan Akonkaqua zirvəsinə yürüşü uğurla başa vurublar.

Alpinistlərimiz Turan Əhmədov, Baba Ağayev və Rəsim Ağazadə 9 günə zirvəyə çatmışlar.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən idmançıların 15 günlük normal akklimatizasiya proqramı 9 günə düşüb.

Qeyd edək ki, dəniz səviyyəsindən 6962 metr hündürlükdə yerləşən Akonkaqua Qərb və Cənub yarımkürələrinin, And dağlarının ən yüksək zirvəsidir.

"Xalq qəzeti"

Latakiya və Hələbdə yaşayış məntəqələri atəşə tutulub

Suriyada düşmən tərəflərin banşdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatın bildirib ki, İdlib deeskalasiya zonasında sutka ərzində silahlı Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Həder yaşayış məntəqəsini atəşə tutublar.

General-leytenant əlavə edib ki, Suriyanın Rakka əyalətinin sakinləri ABŞ-in rəhbərlik etdiyi beynəlxalq koalisiya ordusunun ölkədən çıxarılması üçün mitinqlər keçirirlər: "Ötən sutka ərzində Rakka əyalətinin Əl-Tabqa yaşayış məntəqəsində mitinqlər təşkil olunub".

Solomatın Suriyada aparılan bərpə işləri



barədə də məlumat verib: "Fevralın 1-nə qədər Suriyada 31 min yaşayış evi, 806 məktəb, 136 tibb müəssisəsi bərpə olunaraq istifadəyə verilib".

Əfqanıstanda sutka ərzində 30 silahlı məhv edilib



Əfqanıstanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı sutka ərzində "İŞİD-Xorasan" terror qruplaşmasının və "Taliban" radikal hərəkatının 30 üzvü məhv edilib.

"Khaama Press" agentliyi xəbər verir ki, koalisiyanın Nəqəhar əyalətinin Həcani rayonuna endirdiyi hava zərbəsi nəticəsində "İŞİD-Xorasan" qruplaşmasının 2 üzvü məhv edilib. Hilmdend əyalətinin Vaşer qəzasında, Bəlx əyalətinin Şamtal qəzasında aparılan analoji əməliyyatlar zamanı daha 7 terrorçu məhv edilib.

Koalisiya qüvvələrinin Qazni əyalətində keçirdiyi reydlər zamanı "Taliban"ın 4 üzvü məhv edilib. Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı isə Tarinkot şəhərində 13, Kunar və Paktiya əyalətlərində 4 "Taliban" üzvü məhv edilib.

Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları və dinc sakinlər arasında ölənlər və yaralananların olması barədə məlumat verilmir.



Bəxtiyar ƏLİYEV: Azərbaycanca aparılan siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib

□ **Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır.**

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Trendə açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayıb: "Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında ön sırada Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu



siyasət nəticəsində Azərbaycan inkişaf edir".

B.Əliyev əlavə edib ki, bu inkişaf Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Hadı RƏCƏBLİ: Minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır

□ **Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır.**

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir: "Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır".

Komitə sədri vurğulayıb ki, müvafiq sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir: "Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək".

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək.



Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək.

□ **Prezidentin 8 fevral 2019-cu il tarixli sərəncamı təkcə 180 manata qədər olan əməkhaqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan məşğələlərdə də artıma imkan verəcək.**



faizlərdə də artım baş verir. Nəticədə həmin 450 min şəxsin əməkhaqlarında 30 faiz artım olacaq.

S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektorda əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə məaaş artımının əhatə edəcəyi şəxslərin sayının daha yüksək olacağı gözlənilir.

Yeni sərəncam 180 manatdan çox məaaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib. Nazir bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxarsa, digər pillələr üzrə bundan yuxarı olan əməkhaqlarında da müəyyən

Ümumilikdə, dövlət və özəl sektorda məaaş artımının 600 mindən çox işçini əhatə edəcəyi də bildirilir.

Nazir minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün məaaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb.

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

İran İslam İnqilabının 40-cı ildönümünü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

□ **Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 40-cü ildönümünü münasibətilə rəsmi qəbul təşkil edib.**

tikinti, bank və sığorta, neqliyyat və digər sahələrdə minə yaxın İran şirkəti fəaliyyət göstərir. Ötən il Neftçala



AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçirdiyi inkişaf yolundan danışib, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, İran İslam Respublikası ötən müddətdə regional sabitlik amili kimi çıxış edib.

Ölkələrimiz arasındakı münasibətlərdən danışan diplomat deyib ki, İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaqlar olub. C.Cahangirzadə deyib ki, iki qardaş xalq arasında çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışdır. Son illər ölkələrimiz arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar günün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənavi dəyərlərin birləşdirdiyini dəyən nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. Dövlətlərimizin başçılarından son beş ildə 12 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.

İkitərəfli əməkdaşlığın möhkəm müqavilə-hüquq bazasının yaradıldığını vurğulayan Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən artıq sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm

sənədlər imzalanıb. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Konvensiyanın və parlamentlərarası görüşlərinin də mühüm rolu var. Cari ilin martında Azərbaycanca keçiriləcək Komissiyaın 13-cü iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək.

Ticarət əlaqələrinin inkişafından danışan Ş.Mustafayev qeyd edib ki, 2017-ci ildə müqayisədə ötən il qarşılıqlı ticarət dövriyyəsi təqribən 74 faiz artıb. Əlaqələrimizin daha da genişlənməsi məqsədilə hər iki ölkənin paytaxtında, eləcə də regionlarında iş adamlarının iştirakı ilə müntəzəm görüşlər, biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. İranın ölkəmizə yatırdığı 3,4 milyard dolları investisiyanın 3,3 milyard dolları neft sektoruna, 120 milyon dollar isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanda xidmət, rabitə, ticarət, sənaye,

Sənaye Məhəlləsində açılış həyata keçirilmiş "Xəzər" avtomobil zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Nazir vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də neqliyyat-tranzit əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Neqliyyat Dəhlizi layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılmasını işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə dəstək verir.

İki ölkə arasında turizm sahəsində artan əməkdaşlığı xüsusilə qeyd edən nazir bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. "ASAN viza" vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

□ **Azərbaycanda uğurla aparılan siyasi, hüquqi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı atılan addımlar ölkəmizin beynəlxalq reytinqini artırır. Fundamental azadlıqların təmin edilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Son günlər həyata keçirilən yeni struktur islahatları, dövlət idarəçiliyindəki yeniləşmə xalq tərəfindən rəğbətlə qarşılanır. Bu uğurları gözü götürməyənlərin arası qarışdırmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri və onların antiəzərbaycan dairələrin verdiyi qrantların müqabilində xəyanətçilik etmələri başadüşüldür.**

Bu gün Azərbaycanda bütün fundamental azadlıqların təmin edilməsi beynəlxalq ekspertlər, həmçinin tanınmış ictimai-siyasi xadimlər tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizdə müstəqil mətbuat, azad internet mövcuddur. Əhalinin 80 faizi fəal internet istifadəçisidir. Sərbəst toplaşmaq, din azadlığı tam şəkildə təmin olunub. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır. Bu uğurlardan sonra "Milli Şura" adlı quruma toplaşan bir qrup xəyanətçilərin mitinq və aksiya keçirməsinə tutarlı səbəb varmı? Təbii ki, yoxdur!

Dövlət heç vaxt mitinq və digər aksiyaların keçirilməsinə mane olmayıb. Əksinə, belə toplanmaların keçirilməsi üçün şəhərin mərkəzində, gediş-gəliş üçün əlverişli yerlərdə meydan da ayrılıb. Mitinqlər "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənir. Bu qanun Avropa stan-

dartlarının tələblərinə tam cavab verir. Venesiya Komissiyasının ekspertləri, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da bu qanuna müsbət rəy veriblər. Sonradan qanuna edilmis əlavə və dəyişikliklər də yüksək dəyərləndirilib. Ekspertlər də təsdiqləyiblər ki, qanuna edilən əlavə və dəyişikliklər kifayət qədər mükəmməldir. Təəssüf ki, radikal müxalifət təmsilçiləri mitinq və aksiyaları "öz qanunları" ilə keçirməyə cəhd edirlər.

Xaricdəki antiəzərbaycan dairələr tərəfindən idarə olunan radikal müxalifət nümayəndələri və onlara rəhbərlik edən iddialarını reallaşdırmaq üçün min bir fitnə-fesadla Azərbaycanda qarşıdurma yaratmağa cəhd edir, respublikamızın hazırda vətəndaş qarşıdurması gədən ölkələrin vəziyyətinə düşməsinə çalışırlar. Bu insanlar normal, sivil qayda mitinq keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq



qabiliyyətində deyillər. Onlar hələ də 1990-cı illərin dağıdıcılıq, qaragüruhcülük ab-havası ilə yaşayırlar.

Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətçar şəxslərin siyasətçi obrazına girərək, meydana çıxıb özünü müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuləlməzdir. Bu hegemonluğu müxalifət partiyalarının funksionerləri də qəbul etmirlər. Onun bu diktatorluq digər müxalif partiyaların rəhbərləri üçün aşağılayıcı faktordur.

Bu il yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdikləri mitinq və bir gün sonra – ayın 20-də Şəhidlər xiyabanında ictimai-siyasi sabitliyi pozmaq, şəhidlərimizin ruhuna hörmətsizlik bir daha onların

antimilli mövqeyini ortaya qoydu. Radikal müxalifət başçıları və funksionerlərinin heç bir faktə söykənməyən arqumensiz və mənasız çıxışları bir daha göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir, 25 ildən bəri dediklərini yenə də təkrarlayırlar. Onların əlaqələri bu gün Avropada antiəzərbaycan şəbəkəsi yaradaraq, millətimizin adına ləkə vururlar.

Azərbaycanın inkişafından, dünya birliyinə sürətli integrasiyasından qıcıqlanan və ciddi təşviş keçirən antiəzərbaycan qüvvələrin verdiyi sifarişlərin intensivliyinin artması radikal müxalifət, Avropada onun-bunun hesabına yaşayanları bir qədər də azğınlığa salıb. Lakin unutmamalıdır ki, onların bütün cəhdləri iflasa uğrayacaq. Azərbaycan ictimaiyyətinin ən geniş təbəqələrinin nümayəndələri, vətənpərvər insanlar, ziyalılar, konstruktiv müxalifət ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyənlərin qanunazidd hərəkətlərindən hiddətlənlər və qətiyyətlə etirazlarını bildirirlər. Xalq böyük səs çoxluğu ilə seçdiyi Prezidentin ətrafında sıx birləşərək yalnız ona inanır və ona güvənir.

Mələhət İBRAHİMQIZI, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür



□ **Fevralın 5-də Şamaxıda baş verən zəlzələdən sonra çaşqınlıq və həyəcan içərisində olan yerli sakinlərin Azərbaycan Prezidenti İlham Əliyevi öz yanlarında görmələri onlara böyük toxtaqlıq verib. Dövlət başçısının dağılan və zədələnən bütün evlərin yüksək səviyyədə təmir ediləcəyi və ya yenidən tikiləcəyi ilə bağlı onları əmin etməsi təkcə Şamaxıda deyil, ölkənin hər yerində böyük məmnunluqla qarşılanıb.**

Evi tamamilə yarasız vəziyyətə düşmüş sakinlərdən bir neçəsi bu

məsələyə münasibət bildirərək dedilər:

Vüqar TEYFUROV, Səttar Bəhlulzadə küçəsi 10:
– Zəlzələdən dərhal sonra rayon rəhbərliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib vəziyyəti öyrəndilər, hərtərəfli yoxlamalar apardılar və belə qərara gəldilər ki, bizim ev sökülüb yenidən tikilməlidir.

Sonra cənab Prezident Şamaxıya gəldi və dağılan evlərin tezliklə tikilib sakinlərə verilməsi barədə tapşırıq verdi. Artıq bu işə start verilib. Biz bu qayğıya görə möhtərm Prezidentimizə minnətdarlığımızı bildiririk.

Rasim HƏSƏNOV, Salın Məmməd küçəsi 33:
– Evi yarasız hala düşmüş digər sakinlər kimi, biz də artıq başqa yerdə – kirayədə yaşayırdıq. Kirayə haqqımızı dövlət ödəyir. Bu məsələ bilavasitə Prezidentin diqqət mərkəzində olduğuna görə inanırıq ki, evimiz tezliklə tikilib istifadəyə veriləcək.

Mənzillərə dəyən zərər qiyamətəndirilməsindən, hansı evin tamamilə sökülüb yenidən tikilməsi barədə qərar hazırlanmasında zəhmətli olan qurumlara təşəkkürümüzü bildiririk. Təbii fəlakətdən dərhal sonra cənab Prezidenti yanımızda görməyimizin

yaratdığı məmnunluğu isə ifadə edə bilmirəm. Allah onu qorusun!

Maile QULİYEVA, Vəli Məmmədov küçəsi 7:
– Dövlət başçımız İlham Əliyev zəlzələdən dərhal sonra bizə yardımçı olmaq üçün rayonumuza gəldi. Biz o qayğıyı heç zaman unuda bilməyəcəyik. İndi kirayədə yaşayırdıq. Amma inanırıq ki, dövlət təşkilatlarının səyləri nəticəsində evlərimiz tezliklə tikiləcək və biz yenə də öz evimizə qayıdacağıq.
Lumu ƏHMƏDOVA, Hacı Məmmədov küçəsi 23:
– Möhtərm Prezidentimiz Şamaxıda bizimlə görüşərkən dedi ki, dağılmış evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş vermişdir. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, mümkündür, tikilib bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb.


Doğrudan da, artıq evlərimizin yenidən tikilməsinə start verilib. Üstəlik, kirayədə yaşamağımız üçün lazım olan bütün işlər də görülüb. Biz bu qayğı və diqqətə görə dövlət başçımıza minnətdarlığımızı bildiririk.

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

Ağsu ərazisində zəlzələ qeydə alınıb

□ **Fevralın 11-də yerli vaxtla saat 19:29-da Pirqulu seysmik stansiyasından 9 kilometr qərbdə Ağsu rayonunun ərazisində zəlzələ qeydə alınıb.**

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.



BİLDİRİŞ

“Xalq qəzeti”nin 8 fevral 2019-cu il tarixli nömrəsində Gəncilər və İdman Nazirliyinin Türk dilində “Qarabağ - əcdadlarımızın mirası” sənədli filmi-nin, Azərbaycan və ingilis dillərində “Zəngilan - virtual sayahət” 3D qrafik təsvirli filmi, Xocalı mövzusunda filmi istehsalının satın alınması

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 14 və 25 dekabr 2018-ci il tarixli nömrələrində Dənizkənarı Bulvarı İdarəsinin 2 ədəd monitorun alınması ilə

BİLDİRİŞ

“Xalq qəzeti”nin 8 fevral 2019-cu il tarixli nömrəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tibbi avadanlıqlar və ləvazimatların satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında iddiaçı-

Tender komissiyası

məqsədilə dərc olunmuş tenderdə iştirak etmək üçün ilkin sənədlərin təqdimatı tarixi 13 mart 2019-cu il saat 18.00-a, təklifin və bank təminatının təqdim olunması 28 mart 2019-cu il saat 18.00-a və təklif zərflərinin açılışı vaxtı isə 29 mart 2019-cu il saat 10.00-a təyin edilmişdir.

bağlı dərc olunmuş açıq tender elanı üzrə “Azon plus” MMC qalib elan edilməsi və müvafiq satın alınma müqaviləsi bağlanılmışdır.

ların tenderdə iştirak etmək üçün ilkin sənədlərinin qəbulu vaxtı 14 mart 2019-cu il, tender təklifi və bank təminatının son təqdimatı tarixi 29 mart 2019-cu il, təkliflərin açılışı vaxtı isə 1 aprel 2019-cu il kimi oxunmalıdır.

BİLDİRİŞ

“Xalq qəzeti”nin 2, 22 iyun, 14, 31 iyun, 8, 28 avqust, 8, 18, 26 sentyabr, 10, 25 oktyabr, 23 noyabr, 12, 20 dekabr 2018-ci il, 11 və 25 yanvar 2019-cu il tarixli nömrələrində “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan texnikaların yüksək təzyiqli yanacaq nasoslarının və püskürdücülərin təmiri, nizamlanması, yüksək təzyiqli boruların zədələrinin bərpası, dəyişdirilməsi, yüksək dəqiqliklə pardaxlanması, yonulma işləri, müxtəlif markalı texnikaların diaqnostikası, əlvan metalların qaynaq olunması, mühərrikin gövdəsinin və silindirlərin başlığının təmiri işlərinin satın alınması məqsədilə dərc edilmiş tenderlərində yətersay olmadığı üçün tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 21 fevral 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 22 fevral 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs-Satınalmaların Təşkili və İdarə Olunması Departamentinin tenderlərin təşkili şöbəsinin mühəndisi Hikmət Qasımov, (hikmat.qasimov@azersu.az +994124314767(2249).

BİLDİRİŞ

“Xalq qəzeti”nin 8 və 22 yanvar 2019-cu il tarixli nömrələrində “Azəristiliktechiizat” ASC-nin Lot- 1. İstilik şəbəkələrində qəza- təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması və Lot -2. İstilik təchizatı təsərrüfatlarında xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması məqsədilə dərc olunmuş açıq tender elanında göstərilən sənədlərin qəbulu vaxtı uzadılaraq (tender təklifi və bank təminatı istisna olmaqla) 1 mart 2019-cu il saat 16.00-a , tender təklifi və bank təminatı möhürlənmiş ikiqat zərflərdə 14 mart 2019-cu il saat 16.00-a , təkliflərin açılışı isə 15 mart 2019-cu il saat 16.00-a təyin edilmişdir.

Ünvan- Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Publik Hüquqi Şəxs

dəftərxana ləvazimatlarının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 600 manat məbləğdə iştirak haqqını hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müştəfik küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs VÖEN- 1304673921

Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi 85; 192/139

Kod- 507699

VÖEN (bank)- 9900006111

SWIFT- AZRTAZ22

M/h- AZ02NABZ0135010000000022944

H/h- AZ98AZRT38060019440028835001

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi

2019-cu ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına və buraxılış ilinə görə ehtiyat hissələri, müxtəlif ölçülü və markalı avtomobil şinləri və akkumulyator batareyaları ilə təmin etmək üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 Lot üzrə 28 mart 2019-cu il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti 161) keçiriləcəkdir.

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə alınması nəzərdə tutulmuş avtoşinlərin, akkumulyator batareyalarının və müxtəlif markalı avtomobillər üçün ehtiyat hissələrinin satın alınması (siyahı şərtlər toplusunda göstərilmişdir).

İddiaçılar iştirak etmək üçün 7440,82 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ

01360100000000003944

SWIFT BIK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

M/h-AZ32CTRE

00000000000002077770

VÖEN- 1500281641

Təsnifat kodu -142340 , BSK -7

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

Iştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi orqanlarından müvafiq arayış;
- malgöndərənin son bir iləki (əgər daha az fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- keyfiyyət sertifikatı;
- Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalarla uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərflə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yeni 2019-cu il martın 27-si saat 17.00-dək tenderi keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan

malgöndərəne qaytarılır və onun tenderdə iştirakına yol verilir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış yeni 2019-cu il martın 18-i saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük verilecekdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakadrlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərişləsinin və etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar dekabr ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxslər – Zahid Səriyev və Rövşən İbrahimov; telefonlar: 590-20-18, 590-20-68.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Vətəndaşların elektron sağlamlıq kartlarını və ribbonların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə aşağıda göstərilən ünvana təqdim etsinlər.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq məqsədilə iştirakçı-lar 300 manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 596-11-39, əlaqələndirici şəxs- Rəmil İsmayilovdan) ala bilərlər.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi

VÖEN- 1401798401

DXA

Kod- 210005

H/h- AZ 97 CTRE

000000000000002128204

M/h- AZ 41 NABZ

01360100000000003944

S.W.I.F.T. BIK CTRE AZ 22

VÖEN- 1401555071

Fond 7, maddə 142340

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilindədir.

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 mart 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 2 aprel 2019-cu il saat 16.00-a qədər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə, Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 3 aprel 2019-cu il saat 16.00-da açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Abşeron Suvarma Sistemləri İdarəsi

2019-cu ildə Xırdalan – 1 nasos stansiyasında təzyiqli boru xəttinin əsaslı təmiri işlərinin aparılması üçün lazım olan mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot - 1. 2019-cu ildə Xırdalan – 1 nasos stansiyasında təzyiqli boru xəttinin əsaslı təmiri işlərinin aparılması üçün lazım olan mal- materialların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət,

müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanları-na malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Abşeron Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- Ələsgər Heydərov Sədaqət oğlundan, Ünvan- Abşeron rayonu, Goradil kəndi, telefon- 340-62-06) ala bilərlər.

Təşkilat- Abşeron Suvarma Sistemləri İdarəsi

YXO

H/h- AZ 61 CTRE

000000000000002356802

Təsnifat kodu-142340

Fond-7

VÖEN- 3100090861

DXA

Kod- 210005

VÖEN - 1401555071

M/h- AZ 41 NABZ

01360100000000003944

SWIFT CTRE AZ 22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi

vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2 aprel 2019-cu il saat 18.00-a qədər Abşeron Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifi 3 aprel 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC səhmdarlarının nəzərinə!

28 mart 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən cəmiyyətin inzibati binasında səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.

YİĞİNCAGIN GÜNDƏLİYİ:

1. “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin 2018-ci ilin yekunları və 2019-cu ildə görülmək işlər haqqında idarə heyətinin hesabatı.
2. Müşahidə şurasının hesabatı.
3. Maliyyə-təftiş komissiyasının hesabatı.
4. 2018-ci təsərrüfat ilinin balans və hesabatının təsdiq edilməsi.

İdarə heyəti

Qəbələ Suvarma Sistemləri İdarəsi

2019-cu ildə nəqliyyat vasitələrinə ehtiyat hissələrinin və sürtkü yağlarının satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Sorğuda iştirak etmək istəyənlər 2019-cu il martın 7-nə qədər təkliflərini təqdim etməlidirlər.

Əlaqələndirici şəxs -

Y.Nurməmmədov,

telefon- 02420- 35-2-47.

Ünvan - Qəbələ şəhəri, Əziz Əliyev küçəsi 12.

səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 15 mart 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 aprel 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müştəfik küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 4 aprel 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon-

502-47-53/56/58, daxili 144.

Faks- 465-87-96, 502-47-22.

E-mail: i.aliyev@dim.gov.az

Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müştəfik küçəsi 1M.

Tender komissiyası

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot - 1. Lisenziya, şəhadətnamə, sertifikat və qeydiyyat kitabçalarının hazırlanması-nın satın alınması.

Lot - 2. İstehsalda istifadə olunan qeyri-maddi aktivlərin satın alınması (imtahan proqram təminatları və xüsusi lisenziyalar) .

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Xarici xəbərlər

ABŞ

Qlobal təhlükə iqlim dəyişikliyidir



Iqlim dəyişikliyi qlobal təhlükəsizliyi təhdid edən əsas amildir. Bu, "Pyu" Araşdırmalar Mərkəzinin 26 ölkədə keçirdiyi sorğu nəticəsində belli olub. Mərkəzin hesabatında həmçinin qeyd edilir ki, Rusiya, Fransa,

İndoneziya və Nigeriya da daxil olmaqla, 8 ölkədə rəyi soruşulanların əksəriyyəti İŞİD-i əsas təhdid kimi gördüklərini bildiriblər.

Xəbəri "EurekAlert" verib.

Kanada

3,8 milyon dollar uduş

Kanada sakini "49-dan 6" milli lotereyasında 3,8 milyon dollar udub. Lotereyanı təşkil edən OLG şirkətinin məlumatına görə, uduşa 1, 24, 35, 41, 42 və 49 rəqəmləri düşüb. Bonus rəqəmi isə 18 olub.

Xəbəri TASS verib.



Polşa

20 qurğuya 414 milyon dollar



qurğusundan ibarət sistemin dəyəri 414 milyon dollar təşkil edəcək. Bu, yaxşı qiymətdir".

Məlumatı TASS yayıb.

Böyük Britaniya

Müسابiqədə Maykl Rays çıxış edəcək

Təl-Əvivdə təşkil ediləcək "Eurovision-2019" mahnı müsabiqəsində Böyük Britaniyanı BBC telekanalında keçirilən ictimai səsvermənin qalibi 21 yaşlı müğənni Maykl Rays təmsil edəcək. Müğənni müsabiqədə "Bigger Than Us" ("Bizdən daha böyük") mahnısı ilə çıxış edəcək.

Məlumatı "BBC.com" yayıb.



İspaniya

"Barselona" razılıq verib



"Barselona" futbol klubu Filipe Koutinyonun transferinə razılıq verib. Bildirilir ki, son vaxtlar Koutinyonun qənaətbəxş oyun nümayiş etdirməməsi klub rəhbərliyinin belə qərar verməsinə səbəb olub.

Xatırladaq ki, Kataloniya təmsilçisi Koutinyonu cari mövsümün əvvəlində "Liverpool"dan 160 milyon avroya transfer edib. O, "Barselona"-nın heyətində cari mövsümdə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri "Marca" verib.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

ABŞ talibançılara qarşı hücumları artırıb

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstanda Taliban hərəkatının liderlərinə və döyüşçülərinə qarşı aviazerbələrə və xüsusi təyinatlıların hücumunu artırıb. Bu barədə Amerika KİV-ə istinadən RIA "Novosti" məlumat yayıb.

Məlumatla görə, aviazerbələr və xüsusi əməliyyatlar 2014-cü ildən bəri ən yüksək səviyyədə həyata keçirilir. Pentaqon məmurları bu əməliyyatları Talibana qarşı

əlaqələndirilmiş hücumlar seriyası kimi xarakterizə ediblər. ABŞ mətbuatı hesab edir ki, Əfqanıstanda aparılan xüsusi əməliyyatlar amerikalı diplomatların danışıqlarda üstünlük

qazanması üçün həyata keçirilir.

Əfqan ordusunun iki yüksək vəzifəli hərbiçisi bildirib ki, talibançılar danışıqlar zamanı aviazerbələrin çoxalmasından şikayətləniblər. Onların sözlərinə görə, keçən il ABŞ Əfqanıstan ekstremistlərini 7 min bomba, raket və digər silahlarla atəşə tutub. Bu isə 2014-cü ildəkindən 3 dəfə çoxdur.

Əfqan hərbiçiləri onu da bildiriblər ki, 2018-ci ilin sentyabrından bəri ABŞ Əfqanıstan ərazisinə 2,1 min aviazerbə və artilleriya zərbəsi endirib. Həmin vaxtdan bu ilin fevralına qədərki müddətdə isə Amerika və əfqan xüsusi təyinatlıları keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox birgə əməliyyat keçiriblər.

Bir müddət əvvəl Taliban lideri Mövləvi Əbdülsalam Hənəfi Moskvada Əfqanıstanla bağlı forumda bəyan etmişdi ki, ABŞ danışıqlar prosesində

talibançılara aprelə qədər qoşunlarının yarısını ölkədən çıxaracağını vəd edib. Ancaq Vaşinqton bunu təkzib edir. ABŞ Dövlət Departamentinin nümayəndəsi RIA "Novosti"-yə bildirib ki, ölkəsi Əfqanıstandakı hərbi kontingentinin azaldılması ilə bağlı konkret müddət barədə razılaşma əldə etməyib.

Xatırladaq ki, ABŞ qoşunları 2001-ci ildən Əfqanıstandadır və burada Talibana və İŞİD-ə qarşı əməliyyatlar keçirir. Son zamanlar talibançılarla danışıq aparılır, bunu Pentaqonda ümidverici hesab edirlər. Yanvarın axırlarında Prezident Donald Tramp bəyan edib ki, əgər ölkədə vəziyyətin nizamlanması ilə bağlı razılaşma əldə olunarsa, qoşunları Əfqanıstandan çıxarmağa hazırdır.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Belarusla Avropa İttifaqı vizasız rejim tətbiq edəcək

Belarusla Avropa İttifaqı (Aİ) arasında vizasız rejim məsələsi həll olunmaq üzrədir. Aİ-nin Belarusdakı nümayəndeliyinin rəhbəri Andrea Viktorin jurnalistlərə müsahibəsində bildirib ki, sözügedən sistemin tətbiqi artıq özünün son mərhələsindədir. Bu barədə TASS məlumat yayıb.



Andrea Viktorin qeyd edib ki, vizasız rejimi tətbiq etmək üçün son addımı atmaq qalır. "Biz gəzəti təklif irəli sürmüşük. Məncə, son addım atılacaq. Yaşıl işıq yanandan sonra biz tərəfdən proseduru başa çatdırmaq üçün 2-3 ay vaxt lazımdır. Avropa İttifaqı bu barədə sənədləri imzalamaq üçün əlinədən gələni edir. Bu, bizim mənafeyimizə uyğundur", – deyir A.Viktorin vurğulayıb.

Rövşen ATAĞİŞİYEV,
"Xalq qəzeti"

ABŞ-da prezidentliyə qadın namizədlərin sayı artır

ABŞ-da beşinci qadın – Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib. Bu barədə BBC telekanalı məlumat yayıb.



Mənbə qeyd edir ki, Demokratlar Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsı Qabbard və Kirsten Gillibraddan sonra növbəti prezident seçkilərində iştirak

etmək istəyən beşinci qadındır.

Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə "pambıq şəkəri ledisi" ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da "İlin vəkili" seçilib.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Latviyada hərbi təlimlər keçiriləcək

Latviyada bir neçə min əsgərin iştirakı ilə hərbi təlimlər keçirilməsi nəzərdə tutulur. "Anadolu" agentliyinin məlumatına görə, hərbi təlimlərin bu ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.

Agentliyin Latviya Müdafiə Nazirliyinin məlumatına istinadən yaydığı xəbərdə qeyd edilir ki, aprelin 12-dən mayın 5-dək Latviyada bu ölkənin Milli Silahlı Qüvvələrinin və xarici ölkələrin silahlı qüvvələrinin "Furious Hammer" adlı birgə taktiki səhra hərbi təlimləri keçiriləcək. Təlimlərdə Estoniyanın hərbi qulluqçuları

və NATO-nun Böyük Britaniya, Fransa və Danimarkadan olan döyüş qrupunun Estoniyada yerləşdirilmiş nümayəndələri iştirak edəcəklər.

Mayın 13-dən 25-dək keçiriləcək "Summer Shield XVI" adlı hərbi təlimlərdə isə müxtəlif taktiki əməliyyatların planlaşdırılması və idarə edilməsi qayda-



ları təcrübədən keçiriləcək. Təlimlərdə Latviya Silahlı Qüvvələrinin və Kanada başda olmaqla NATO-nun döyüş qrupu bölmələri, habelə ABŞ hərbi qulluqçuları iştirak edəcəklər.

İyunun 26-dan iyulun 9-dək Latviya ordusunun və digər dövlətlərin silahlı

qüvvələrinin "Jef (M) 19 Amphibex" birgə hərbi təlimlərində dənizə desant çıxarılması vərdişləri təkmilləşdiriləcək. Bu təlimlərdə İsveç, Finlandiya və NATO-ya üzv dövlətlərin hərbi qulluqçuları iştirak edəcəklər.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi

aşağıdakı lazımi mal və xidmətlərin satılınması üçün kotirovka sorğusu keçirir:

Lot-1. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satılınması.

Lot-2. Vahid formalı blankların və qeydiyyat kitablarının hazırlanmasının satılınması.

Lot-3. Birliyin balansında olan xidməti və sanitari avtomobillərə texniki xidmət,

onların cari təmiri və ehtiyat hissələri ilə təminatının satılınması.

Lot-4. Laborator tədqiqatların və müayinələrin aparılması üçün lazımi materialların satılınması.

Maraqlanan təşkilatlar 012-594-78-11 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 15 fevral 2019-cu il saat 12.00-dək qəbul olunur.

Ünvan- Bakı şəhəri, M.Mirqasımov küçəsi 1.

Tədris komissiyası

Hava proqnozu

➤ Fevralın 12-də

➤ Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində aralıq çirkinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gece 2-5, gündüz 5-8. Bakıda gece 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civa sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

➤ Naxçıvan Muxtar Respublikasında gece və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gece 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12

dərəcə isti olacaq.

➤ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək.

Gece və səhər ayrı-ayrı yerlərdə duman, çirkin olacaq. Şərq küləyi əsəcək. Gece 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

➤ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gece və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gece 2-5, gündüz 7-10 dərəcə isti olacaq.

➤ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gece və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə

duman olacaq. Şərq küləyi əsəcək. Gece 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gece 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

➤ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gece və səhər ayrı-ayrı yerlərdə duman, çirkin olacaq. Şərq küləyi əsəcək. Gece 2-5, gündüz 7-12 dərəcə isti olacaq.

➤ Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsilməyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gece 3-6, gündüz 7-11 dərəcə isti, dağlarda gece 0-3 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

İmran XAN: Pakistanda

əlverişli sərmayə mühiti yaradılıb

Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində (World Government Summit) iştirak edən Pakistanın Baş naziri İmran Xan bəyan edib ki, onun ölkəsində xarici investisiyalar üçün maksimum əlverişli şərait yaradılıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Baş nazir sammit iştirakçılarına müraciət edərkən deyib: "Pakistan iqtisadiyyatına indi sərmayə yatırmaq məqamı yetişib, böyük səfərə başlayan gəmiyə özünüzdə çatdırmağa çalışın!". İ.Xanın sözlərinə görə, başçılıq etdiyi hökumətin uğurla həyata keçirdiyi islahatlar ölkənin sürətli iqtisadi inkişafı üçün etibarlı bünövrə yaradıb.

Qeyd edək ki, Pakistanın baş naziri tədbir çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard ilə görüşərək ölkəsinin fondla əməkdaşlığını gücləndirmək məqsədilə müzakirələr aparıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Hökumət Sammiti Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə ildə bir dəfə Dubayda keçirilir. Forumun məqsədi innovativ texnologiyalar sahəsində hökumətlərarası dialoqu nizamlanmasıdır. Budefəki forumda 150-dən çox ölkədən yüksək vəzifəli rəsmi şəxslər və iri sahibkarlar, eləcə də beynəlxalq qurumların, o cümlədən BMT və BVF-nin nümayəndələri iştirak edirlər.

M.HACIXANLI,
"Xalq qəzeti"

Birjalarda neftin qiyməti "oynayır"

Londonun "İCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir barelinin qiyməti əvvəlcə 61,51, sonra 61,72 və 61,97 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir barelinin qiyməti əvvəlcə 52,30, sonra 51,99 və 52,10 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 63,10, sonra 63,30 və 63,54 dollar olub.

Ekspertlər bildiriblər ki, neftin qiymətinin "oynaması" Çin Xalq Respublikası ilə ABŞ-ın ticarət mübarizəsinin martın 1-də danışıqlarla həll olunacağından asılıdır.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

✓ "Təbriz " Kiçik Müəssisəsi (VÖEN – 1500017911) nizamnamə kapitalının azaldığını elan edir.

Allah rəhmət eləsin

Nəsimi rayonundan Asif Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərova bacısı

PƏRİXANIM MƏMMƏDOVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi Milli Məclisin deputatı İmamverdi İsmayılova əzizi

TAMARA XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfəri "Azərbaycan" nəşriyyatının baş direktoru Ağabəy Əsgərova bacısı

PƏRİXANIM MƏMMƏDOVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyevaya heyat yoldaşı

ƏNVRİN

vaxtsız vəfatından kədərliklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi Vahid Ərəbova oğlu

MÜŞVİQİN

vaxtsız vəfatından kədərliklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 509

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00